

İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi (27 sentyabr - 10 noyabr 2020-ci il)

27 sentyabr 2020-ci il səhər saatlarında ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən **Azərbaycan ordusunun** mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Bu zaman Azərbaycan ordusunun komandanlığı qoşunların **bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı** başlaması haqqında qərar qəbul etdi. Bununla da **44 günlük ikinci Qarabağ müharibəsi başladı.**

Davam edən müharibə zamanı **5 rayon, yüzlərlə digər yaşayış məntəqələri azad edildi.** Müharibə zamanı Azərbaycan Respublikasının **92 mülki şəxsi həlak olmuş, 404 mülki şəxsi isə yaralanmışdır.** Tərəflərin hərbi itkiləri isə hələ dəqiqləşdirilməkdədir.

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, ermənistan respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti birgə Bəyanat imzalamaqla Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar tam dayandırıldı.

| Birinci Qarabağ müharibəsi zamanı işğal olunan ərazilərimiz | | İkinci Qarabağ müharibəsi zamanı azad edilən ərazilərimiz | |
|---|----------|---|----------|
| Tarixi | Adı | Tarixi | Adı |
| 26 dekabr 1991-ci il | Xankəndi | 4 oktyabr 2020-ci il | Cəbrayıl |
| 26 fevral 1992-ci il | Xocalı | 17 oktyabr 2020-ci il | Füzuli |
| 8 may 1992-ci il | Şuşa | 20 oktyabr 2020-ci il | Zəngilan |
| 18 may 1992-ci il | Laçın | 25 oktyabr 2020-ci il | Qubadlı |
| 2 oktyabr 1992-ci il | Xocavənd | 8 noyabr 2020-ci il | Şuşa |
| 3 aprel 1993-cü il | Kəlbəcər | 20 noyabr 2020-ci il | Ağdam |
| 17 iyun 1993-cü il | Ağdərə | 25 noyabr 2020-ci il | Kəlbəcər |
| 23 iyul 1993-cü il | Ağdam | 1 dekabr 2020-ci il | Laçın |
| 23 avqust 1993-cü il | Cəbrayıl | - | Xankəndi |
| | Füzuli | - | Xocalı |
| 31 avqust 1993-cü il | Qubadlı | - | Xocavənd |
| 30 oktyabr 1993-cü il | Zəngilan | - | Ağdərə |

İkinci Qarabağ müharibəsinin xronologiyası - LINK: <https://az.wikipedia.org/wiki/İkinci>



Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atəşkəs haqqında Bəyanatı imzalaması, 10 noyabr 2020-ci il.



İkinci Qarabağ müharibəsi zamanı azad edilən ərazilərimizin xəritəsi

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, ermənistan respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məzmunu:

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, ermənistan respublikasının baş naziri n.v.paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində **Moskva vaxtı ilə saat 00.00-dan etibarən** Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və ermənistan respublikası **hazırda tutduqları mövqelərdə** qalacaqlar.
2. **20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu** Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu **Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan**, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. ...Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti **5 ildir** və müddətin bitməsinə **6 ay qalmış** hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı **tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.**
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə *nəzarətin səmərəliliyinin artırılması məqsədilə* atəşkəsə nəzarət üzrə **Sülhməramlı mərkəz** yaradılır.
6. ermənistan respublikası **15 noyabr 2020-ci il tarixinədək** Azərbaycan Respublikasına **Kəlbəcər rayonunu** (sonradan edilən düzəlişə görə **25 noyabrədək**), **1 dekabr 2020-ci il tarixinədək** isə **Laçın rayonunu** qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq. **Laçın dəhlizi** (5 km. enliyində) *Rusiya sülhməramlı kontingentinin nəzarəti altında* qalır. Tərəflərin razılığı əsasında **növbəti üç il ərzində** Dağlıq Qarabağla ermənistan arasında əlaqəni təmin edən **Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı** müəyyən ediləcək... **Azərbaycan Respublikası Laçın dəhlizi üzrə** hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə **təhlükəsizlik zəmanəti** verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara **BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında** geri qayıdır.
8. Hərbi əsirlər, girovlar..., habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri **bərpa** edilir. ermənistan respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə *Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət* verir. Nəqliyyat əlaqəsi üzrə *nəzarəti* Rusiyanın **Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin** orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni **nəqliyyat kommunikasiyalarının inşası** təmin ediləcəkdir.